

# Bədii tərcümənin yeni üfüqləri - 2019

Azərbaycanda Tərcümə sahəsində gəstəriyi xidmətlərə görə iki böyük mərkəz xüsusi çəkisi malikdir. Bu qurumlardan biri Dövlət Tərcümə Mərkəzi (DTM), digəri isə Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzidir. Hər iki qurum ədəbi-mədəni əlaqələrin genişlənməsi məqsədi ilə danışqlar, görüşlər, iclaslar keçirir, ədəbiyyatların qarşılıqlı təbliği işini genişləndirir, bu sahədə memorandum və müqavilələr imzalayırlar, yeni layihələr ərsəyə gətirir, ədəbi görüşlər, ədəbiyyat gecələri təşkil edir.

DTM nəşrləri arasında Argentina yazıçısı Klaudia Pineironun "Bir damcı bəxt" kitabı işq üzü görüb (tərc: Emin Ələsgərov). Mərkəzin növbəti nəşri görkəmlər serb yazıçısı İvo Andriçin (1892-1975) "Drina körpüsü" kitabıdır (tərc: Cəlil Nağıyev). Mərkəzə, həmçinin Bertold Brexten "Seçilmiş əsərləri" (tərc: İlqar Əlfioglu), Ella Leyanın "Kimsəsiz səmə" (tərc: Cavidan Ağayev), Fransa yazıçısı Andre Moruanın "Vəsiyyətnamə" (tərc: Mahir N.Qarayev), Rodolfo Dinselin "Tango rəqsı - azadlıq yanğısı" adlı kitabları tərcümə olunaraq işq üzü görmüşdür.

Mərkəz Azərbaycan həqiqətlərini dün-ya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Xocalı soyqırımının 27-ci ildönümüne həsr edilmiş ingilis dilində "Through Their Eyes: Witnesses to Khojaly Massacre" ("Xocalı şahidləri danişir"), rus dilində ("Ходжалы глазами очевидцев") (tərc: Saday Budaqlı) kitablarını nəşr edib. Bu mövzuda digər kitab "Ağrı" bədii-sənədli əsəridir. İsrail müəllifləri Əmir və Arye Qutun ərsəyə gətirdiyi roman Xocalı qəlliəmənində baş vermiş real hadisələrə və sənədli materiallara əsaslanır (tərc: Cavidan Ağayev və Nadiya Qafarova).

Mərkəz akademik Ramiz Mehdiyevin erməni xisliyi, tarixi yalanlarından bəhs edən "Qırıqian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi" kitabını ingilis dilində nəşr edib. Akademikin tərcümə olunan digər əsəri "Təximizin xanlıqlar dövrünün siyasi ərsi sənədlər işığında" kitabı Moskvada nəşr olunub.

Azərbaycan ədəbiyyatının tablığı işinə gəldikdə "Azərbaycan ədəbiyyatı antologiyası" kitabı Fransada işq üzü görüb. 28 hekayədən ibarət kitabda klassik və çağdaş ədəbiyyat nümunələri toplanıb.

2019-cu ilin "Nəsimi ili" elan edilməsi münasibətə rus dilində "İ stali Putem Istinyi y sam" kitabı Moskvada nəşr olunmuşdur. Kitaba 200-a yaxın qəzel və rübab, "Poesiya vechnoi istinyi" adlı məqalo, mürəkkəb sözlərə dair əziz və şəhərlər verilib. Şairin "I shlyakhom Istinyi postav y sam..." kitabının Ukrayna Yazıçılar Birliyində təqdimat mərasimi keçirilmişdir (şair-tərcüməçilər: Pavel Movçan, Dmitri Çistyak). Kitab Nəsimi yaradıcılığını toplu halında Ukrayna oxucusuna təqdim edən ilk nəşrdir.

Ədəbi əlaqələrin genişlənməsi və bədii tərcümə sahəsində fəaliyyətinə görə böyük



**Mərcan SOFIYEVA**

xidmətləri olan qurumlardan biri de Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzidir. Mərkəz beynəlxalq ədəbi-mədəni əlaqələrin genişləndirilməsi işini bir neçə istiqamətdə həyata keçirir. Mərkəzin əsas dərgisi "Dünya ədəbiyyatı"nın iki sayı nəşr olunmuşdur.

İlin birinci rübündə dərginin "Türkiyə: hekaya" xüsusi buraxılışı Türkiye Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1919-cu ilin 19 may tarixində işgalçılara qarşı Qurtuluş Savaşını başlatmasının 100 ilü tamam olur. Bu tarixə töhfə olan kitabda 55 müəllifin hekaya yaradıcılığı yer almışdır. Yunus Əmrə İnstiitu ilə əməkdaşlıq nəticəsində ərsəyə gələn dərgiya yalnız Türkiye ədəbiyyatının nüfuzlu, tanınmış, klassik nümayəndələrinin deyil, yeni və ona yeni yazarların hekayələri də daxil edilib.

İlin ikinci rübündə işq üzü görən dərgi esse janrına həsr olunmuş və "Esse" adlanır. Burada dünya ədəbiyyatından təxminən 50-yə yaxın müəllifin əsərləri toplanmışdır. Şairliklə yanaşı S.Babullaoglunun tərcümə sahəsində böyük işlər imza atması jurnalların saylarında da özünü göstərməkdədir. Bu sayda da Cili, Fransa, İngiltərə, İspaniya və Rusiya ədəbiyyatlarından S.Babullaoglunun tərcümələrinə rast gəlirik. Professor Cavanşir Yusifli fransız yazıçı Rolan Bart, ispan yazarı Migel de Unamuno və suriyalı Adonisin əssələrini tərcümə edərək yeni sayıda təqdim etmişdir.

Dünyasını deyişən qələm adamlarına saygı romzi kimi mərhum yazarların tərcümələri dərgiyə daxil edilib. Mişel Uelbekin iki əssesindən biri mərhum şair Adil Mirseyidin, digəri dünyasını erkən deyişmiş yazıçı Pərviz Yusifin əvvəlindən mənlərdir.

Mərkəzdə, həmçinin kanadlı yazıçı Marqaret Ətvudun "Yanmış evdə sohə yeməyi" seçmə şeirlər toplusu nəşr edilmişdir. Seçilmiş parçaları ingilis dilindən C.Yusifli tərcümə etmişdir. Kitabın on böyük üstünlüyü ondan ibarətdir ki, on söz və poetik mətnlər həm orijinalda, həm də Azərbaycan dilində təqdim olunur.

Mərkəzin üç yeni nəşri işq üzü görüb. Birinci kitab Serb şairi Radomir Andriçin 43 şeirdən ibarət "Yazı masasının o biri üzündə" toplusudur. Tərcüməçi, tərtibçi və redaktor S.Babullaogludur. İkinci kitab görkəmlə Moldova-rumın şairi Leo Butnarunun 48 şeirinin toplandığı "Çəfir götürməyi unutmayan" kitabıdır. Tərcüməçilər C.Yusifli və S.Babullaogludur. Qeyd edək ki, mərkəzin Moldova rumın dilində "Nəsimi ili"nə həsr olılmış töhfəsi "Həqq mondədir!" adlı qəzel və rübablır toplusu da işq üzü görüb (Tərc: moldovan-rumın şairi İliya Zeqra. Qəzəlləri rus dilindən tərcümə etmişdir). Üçüncü kitab Müasir İran ədəbiyyatının öncülü Gorus Əbdülməlikianın "Sonuncu qus" şeir kitabı ikidilli nəşridir. Azərbaycan dilində şeirləri ilk dəfə "Dostun evi hardadır?" Modern İran şeiri antologiyasında dərc edilib. Qeyd edək ki, bu il mərkəzin sədri S.Babullaoglunun da kitabları müxtəlif dünya dillərinə tərcümə olunaraq bir sıra ölkələrdə nəşr olunmuşdur.

Milli tərcümə sənətinə töhfə verən dəha bir dövri mətbuat orqanı "Azərbaycan" jurnalıdır. Son iki ildə jurnalda tərcümələrin azlığına baxmayaqaraq, dünya ədəbiyyatının nəhənglərinə müraciət edilmiş, on dəyərli əsərlər təqdim edilmişdir. Əsas məqam odur ki, tərcümələrin əksəriyyəti orijinaldən edilir. Bu isə tərcümə sənətində əsas meyar kimi qəbul edilir.

İlk sayıda Qabriel Qarsia Markesin "Nəğillar üçün yaşa" romanından parça Aynur Quliyeva tərəfindən ispançdan tərcümə olunmuşdur. Daha bir ədəbiyyat incisi jurnalın 5-ci sayında İohan Volfqang Hötenin 270 illik yubileyinə ithaf olan "Şərq Qərb Divan"dır. Əsəri yazıçı, şair Sabir Rüstəmxanlı çevirib. Jurnalın 6-ci sayında Nobel mükafatçısı çinli yazıçı Mo Yanın "Bibimin qıymətli biçağı" əsəri Çin dilindən Aqşin Əliyev tərəfindən tərcümə olunmuşdur.

Elə həmin sayıda Qazaxistan Yazıçılar Birliyinin sədri Uluqbey Esdövlətin şeirləri Akif Əhmədgil tərəfindən tərcümə olunmuşdur. Ədibin "Uluqbey küçəsi" adlı yeni kitabı da "AYB Kitab" layihəsi çərçivəsində A.Əhmədgil tərəfindən tərcümə olunaraq işq üzü görüb.

"Ədəbiyyat qəzeti"nin də bədii tərcümə prosesinin inkişaf xəttində danılmaz xidmətlər var. Qəzətin, demək olar ki, bütün saylarda bədii tərcüməyə yer ayrıılır, ədəbi, nəzəri, publisistik materialları tərcümə olunur, dünya ədəbiyyatının bütün istiqamətlərinə bərabər şəkildə diqqət verilir. Ədəbiyyatda müasir meyillər aydın şəkilde əksini tapır. Ümumiyyət, yüze yaxın müxtəlif məzmunlu əsər oxucuların intiyyərinə verilmişdir. Tərcümədə əsas orijinal motnələrə iş prosesi qəzətdə təqdim olunan nümunələrin əksəriyyətində gözlənilmiş, mənəbə göstərilmişdir.

Qəzətin 3 il bundan əvvəl başlatdığı "Nobel mükafatı kürsüsü" layihəsi davam

edir. Ədəbiyyat üzrə Nobelçilərin yaradıcılarından ədəbi-nəzəri nümunələr, xatirələr, sitatlar, çıxışlar, məktublar, müsahibələr və sair təqdim olunmuşdur. Qəzətin diqqətəkən əsas xüsusiyyəti odur ki, xarici ölkələrdə Azərbaycan ədəbiyyatı haqqında yazılı elmi-nəzəri məqalələrin tərcüməsini təqdim edir və rəsmi internet saytında paylaşır. Son dövrlərdə Azərbaycan ədəbiyyatına və xüsusilə Mirzə Cəlil ırsinə marağın artması izlenilir, bir çox ölkələrin ədəbi gündəmədə elmi-nəzəri yazılar, məqalələr yer alır. Yeri gəlmışken, bu ırsin tanınmasına akademik İsa Həbibbəylinin eməyi böyükdür. Akademikin ideya müəllifliyi və on sözü ilə Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri"i Bolqarıstanda işq üzü görüb. Ədibin "Poçt qutusu" əsəri yəne görkəmlək akademikin dəstəyi ilə Düşənbədə tacik dilində nəşr edilib. Akademik İ.Həbibbəylinin ideya müəllifi olduğu "Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə" layihəsi Özbəkistanda gerçəkləşib. "Poçt qutusu" adlı kitab İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz" müqəddiməsi ilə təqdim olunur. Povest və həkayələri özbək dilində Usmon Koçkor tərcümə edib. Qeyd edək ki, böyük yazıçının əsərləri Rusiya, Pakistan, Misir, Ukrayna, Macaristan, Gürcüstan, Litva, Özbəkistan, Tacikistan, Bolqarıstanda işq üzü görüb.

"Ulduz" jurnalı da tərcümə işində davamlı fəaliyyət göstərən dərgilərdəndir. Tərcümələr, əsasən, "Qisa fikirlər xəzineyi" və "Tərcümə saatı" rubrikalarında yer alır. Bu il də jurnalın təqdimatında böyük türk elindən səhifələr vərəqələnir. Bəxtiyar Aslan (tərc: İ.Ilyaslı), Dilek Yükselin (tərc: Aslan Quliyev) yaradıcılığından nümunələr təqdim olunmuşdur. Bu il türk xalqları ədəbiyyatından tərcümələr azdır. Əger keçən il özbək, tatar, qırğız, qazax ədəbiyyatlarından nümunələr var idisə, bu il belə nümunələrə rast gəle bilmədik.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Institutunda da bədii tərcüməye dair işlər həyata keçirilib. "Plyus bədii yaradıcılığı" ədəbi almanaxının üçüncü kitabının tərcümə bölməsində müxtəlif dillərdən tərcümə edilmiş əsərlər çap olunub.

Akademik İsa Həbibbəylinin Nəsimi ilinə həsr olunmuş "Cahana sığmayan Azərbaycan şairi" üçdilli kitabı Azərbaycan, rus, ingilis dillərində çap olunub. Nəşrde İsa Həbibbəylinin görkəmlə ədibin həyat və yaradıcılığına, əsərlərinin tədqiqi və nəşrinə dair tədqiqatları ümumileşdirilib. Feridə Əzizovann "İmadəddin Nəsimi Orta əsr mənbələrində və ədəbiyyatşunaslıqda" tədqiqatı da üçdilli kitab şəklində çap edilib.

Son olaraq deyək ki, bədii tərcümə sahəsi ölkəmizdə yüksələn xətlo inkişaf edir. Çətinliklərə baxmayaqaraq, bu işdə əzmlə işləşən müətəliflər uğurlar arzulayırlı-